

1. İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

alumnet.az elektron ünvanında qeydiyyatdan keçərək program təminatından istifadə etməzdən öncə aşağıdakı şərtləri və qaydaları diqqətlə oxumağınızı xahiş edirik.

İnternet səhifədən istifadə etməyiniz təqdim olunan istifadə şərtləri və qaydalarını qəbul etdiyinizi və onlara əməl edəcəyinizə razılıq verdiyinizi təsdiq edir.

İnternet səhifənin xüsusi səhifələrində sizin bu internet səhifədən istifadə etməyinizi tənzimləyən digər şərt və qaydalar, təlimat və siyasətlər ola bilər.

2. İNTERNET SƏHİFƏDƏN İSTİFADƏ QAYDASI

1. Siz hər dəfə bu İnternet səhifədən istifadə edən zaman bu İstifadə Şərtləri və Qaydalarına, bu İnternet səhifənin xüsusi səhifələrində yerləşdirilmiş hər hansı digər tətbiq olunan şərt və qaydalara, təlimat və siyasətlərə və diqqətinizə çatdırılan hər hansı digər məlumatlara əməl edəcəyinizə razılıq verirsiniz.

2. Sizin bu İnternet səhifədən yalnız qanuni fəaliyyətlərin həyata keçirilməsi üçün bu İstifadə Şərtləri və Qaydalarına uyğun olaraq istifadə etmək hüququnuz vardır.

3. İSTİFADƏÇİNİN İNTERNET SƏHİFƏDƏ QEYDİYYATI

1. Bu İnternet səhifənin bir sıra xidmətlərindən istifadə etməzdən öncə İnternet səhifədə qeydiyyat prosesindən keçməlisiniz.

2. Bu İnternet səhifədə qeydiyyatdan keçərkən təqdim etdiyiniz məlumatların düzgün və dəqiq olması zəruridir. Bu səhifədə qeydiyyatdan keçərkən təqdim etdiyiniz məlumatların düzgünlüyü və dəqiqliyinə görə Siz məsuliyyət daşıyırsınız. Şifrə və ya login unudulduğu halda, hesabınızı yalnız dəqiq məlumatlar əsasında bərpa etmək mümkün olacaq. Bu İnternet səhifədə qeydiyyatdan keçmək üçün üçüncü tərəfin elektron poçt hesabından istifadə etmək qadağandır.

3. Verilən məlumat natamam və/və ya yanlış olduğu zaman platforma Sizi qeydiyyatdan keçirməmək və/və ya istifadə hüququnuzu təsdiq etməmək hüququna malikdir.

4. İSTİFADƏÇİ ADI VƏ PAROLUNA GÖRƏ MƏSULİYYƏT

1. Siz bu İnternet səhifədən istifadə üçün qeydiyyatınız və şifrənizin məxfiliyini (gizli saxlanmasını) təmin etməlisiniz. Siz özünüzün istifadəçi adınız və şifrəniz altında baş verən istənilən aktivliyə görə tam məsuliyyət daşıyacaqsınız. Siz bu İnternet səhifədəki göstərişlərə riayət etməklə şifrənizi istənilən vaxt dəyişmək hüququna maliksiniz.

2. Siz öz istifadəçi adınız və şifrənizdən yalnız istifadə olduğunuz zaman istifadəçi məlumatlarını dəyişə və ya bununla bağlı xxxx@alumnet.az məlumat verə bilərsiniz.

5. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI

1. Bu İnternet səhifə üzrə bütün Əqli Mülkiyyət Hüquqları (hər hansı əmtəə nişanı, patent, patentləşdirilmiş dizayn, müəlliflik və əlaqəli hüquqlar (fotoşəkillər və qrafik təsvirlər daxil olmaqla), sənaye hüququ, məlumat bazasından istifadə hüququ, yuxarıda qeyd olunan hüquqların, istehsalat sirlərinin, patentləşdirilməmiş yeni texnologiyanın qeydiyyatdan keçirilməsi üçün ərizə, məxfiliyin qorunması hüququ və dünyanın hər hansı bir yerində istənilən xarakterli hər hansı digər əqli və ya sənaye mülkiyyəti hüququ daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) və bu İnternet səhifədə olan hər şey qüvvədə olan qanunvericiliklə qorunur.

2. Qüvvədə olan qanunvericilikdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, bu İnternet səhifədə olan bütün Əqli Mülkiyyət Hüquqları və onun materialı alumnet.az-a məxsusdur və ya üçüncü şəxslər tərəfindən alumnet.az-a lisenziya əsasında verilmişdir. Bu İnternet səhifədə istifadə edilən əmtəə nişanları alumnet.az-ın mülkiyyətidir.

3. Bu İnternet səhifədə başqa bir hal nəzərdə tutulmadığı təqdirdə, Siz bu İnternet səhifədəki məlumatları alumnet.az-ın əvvəlcədən yazılı icazəsi olmadan köçürə, çap edə, operativ yaddaşdan yükləyə, bölüşə, dəyişdirə və yenidən yayı bilməzsiniz.

6. MƏQBUL İSTİFADƏ SİYASƏTİ

1. Siz bu İnternet səhifəni və ya bu İnternet səhifədəki materialı aşağıdakı məqsədlər üçün və ya aşağıdakı hallarda istifadə edə bilməzsiniz:

- Qüvvədə olan qanunvericilik baxımından qeyri-qanuni olan;
- Alumnet.az-ın mülahizəsinə əsasən hər hansı şəxs üçün təhqir, narahatlıq və ya xəcalət törədə bilən; yaxud
- Alumnet.az və ya hər hansı üçüncü şəxsin hüquqlarını pozan; yaxud
- Texniki baxımdan zərərli olan (hakerlərin əməlləri, kompüter virusları, “məntiqi bomba” tipli pisinyyətli kompüter proqramları, “Troya atı” tipli proqramlar, virus-soxulcanlar, saxta internet səhifələr, aldadıcı hərəkətlər (“spufinq”), xidmətdən imtina tipli hücumlar, zərərli komponentlər, təhrif olunmuş göstəricilər və ya digər qərəzli və ya zərərli göstərici, proqram və ya materiallar daxil olmaqla); yaxud

2. Alumnet.az Azərbaycan Respublikasının hüquq-mühafizə, məhkəmə orqanları və digər səlahiyyətli qurumları ilə qüvvədə olan qanunvericiliyin tələb etdiyi qayda və miqyasda əməkdaşlıq edəcək;

3. Alumnet.az Sizin qeydiyyatınızı və/və ya istifadə hüququnuzun təsdiqini ləğv etmək, Sizin bu İnternet səhifədən istifadə etmək imkanınızı dayandırmaq və Sizin bu İnternet səhifədən bu İstifadə Şərtləri və Qaydalarını pozmaqla istifadə etməyinizə görə müvafiq hesab etdiyi hər hansı digər tədbir görmək hüququnu özündə saxlayır.

4. Tətbiq olunan qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, Siz bu İstifadə Şərtləri və Qaydalarını pozmaqla bu İnternet səhifədən istifadə etməyiniz və ya bu İnternet səhifəyə link etməyiniz ilə birbaşa və ya dolaylı yolla bağlı olan və ya yaranan istənilən və bütün iddialar, məhkəmə prosesləri, öhdəliklər, zərərlər, ziyanlar və alumnet.az tərəfindən çəkilən xərclərə (məhkəmə xərcləri daxil olmaqla) görə məsuliyyət daşıyırsınız.

7. MƏXFİLİYİN QORUNMASI SİYASƏTİ

1. Fərdi Məlumatların tərfi - 11 may 2010-cu il tarixli “Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fərdi məlumatların işlənməsini tənzimləyən əsas qanundur. “Fərdi məlumatlar” dedikdə fərdi məlumatların subyektinin (yəni fərdi məlumatların aid olduğu şəxsin) kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. Alumnet.az Sizin fərdi məlumatlarınızın məxfiliyinin qorunmasını təmin edir. Bu Məxfiliyin Qorunması Siyasətində alumnet.az-ın Sizin haqqınızda topladığı məlumatları necə istifadə etdiyi izah olunur.

2. Alumnet.az-ın topladığı məlumatlar və bu məlumatlardan istifadə - Qeydiyyatdan keçərkən daxil etdiyiniz məlumatların əldə olunması sizi ehtiyaclarınızla tanış edib, müəyyən əlaqələrinizi daha güvənilir və asan etməkdə bizə imkan yaradır. Yalnız və yalnız sizin uyğun şəxslərlə və ya şirkətlərlə daha rahat əməkdaşlıq edə bilməyiniz üçün bəzi məlumatlarınız üçüncü şəxslərlə və ya şirkətlərlə bölüşülür. Digər bütün hallarda alumnet.az məlumatlarınızın qorunacağına təminat verir. Siz bu İnternet səhifədən istifadə edən zaman alumnet.az-ın veb serverləri aşağıda qeyd olunan müəyyən məlumatları avtomatik şəkildə toplamağa başlayır. Siz bu İnternet səhifədən istifadə edən zaman Sizin könüllü daxil etdiyiniz bütün məlumatları, yəni Sizin elektron poçt ünvanınızı və təqdim etdiyiniz digər əlaqə məlumatlarını, həmçinin, istifadə üçün seçdiyiniz istənilən əlavə xidmətlərə dair məlumatları (məsələn: əgər Siz sifariş, bu İnternet səhifədə qeydiyyat və/və ya identifikasiya prosesi, reklam, yarışlar və üstünlük verdiyiniz məlumatlar daxil olmaqla Sizi maraqlandıran mövzular ətrafında məlumat daxil olmaqla digər məlumatları almaq üçün abunə olmuşsunuzsa) (“Fərdi Məlumatlar”) alumnet.az avtomatik olaraq toplayır. Alumnet.az ilə elektron poçt vasitəsilə yazışmanız və əlaqə mərkəzi ilə qarşılıqlı əlaqələrinizin tarixçəsi saxlanılır. Bu İnternet səhifədən qeydiyyatdan keçmiş istifadəçi kimi istifadə edən zaman Siz öz məxfi məlumatlarınızı bu İnternet səhifənin ictimai istifadə sahələrinə internet materialı və digər əlaqədar məlumat kimi yükləyə və ötürə bilərsiniz. Bu Məxfiliyin Qorunması Siyasəti bu növ materiala tətbiq olunmur, çünki Siz onu ictimai istifadə sahələrinə yerləşdirdikdən sonra həmin məlumatlar məxfi hesab oluna bilməz. Bu İnternet səhifənin və öz məhsulları və xidmətlərinin təkmilləşməsinə dəstək olmaq məqsədilə alumnet.az bu İnternet səhifənin

istifadəsinin monitorinqini aparmaq üçün toplanmış məlumatlar və statistik göstəricilərdən (“Toplanmış Məlumat”) istifadə edə bilər. Həmin Toplanmış Məlumat Sizin şəxsiyyətinizi müəyyənləşdirmək üçün istifadə oluna bilən məlumatlar daxil olmayacaq. Eyni zamanda, alumnet.az Sizə bu İnternet səhifənin Sizin üçün maraqlı ola bilən spesifik xüsusiyyətləri haqqında məlumatlar təqdim edə bilər. Əgər Siz bu cür məlumatları almaq istəmirsinizsə, abunə olmaqdan imtina edə bilərsiniz.

3. Alumnet.az Sizin Fərdi Məlumatlarınızı qorumaq üçün müxtəlif təhlükəsizlik prosedurları tətbiq etməkdədir. Təhlükəsizliyi təmin etmək üçün istifadəçi məlumatları yüksək təhlükəsizlik tələblərinə cavab verən serverlərdə saxlanılır.

4. Sizin razılığınız - Fərdi Məlumatlarınızı könüllü olaraq təqdim etməklə Siz Fərdi Məlumatlarınızın Alumnet.az tərəfindən işlənilməsinə, o cümlədən Fərdi Məlumatlarınızın toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması (yenilənməsi, dəyişdirilməsi), istifadə olunması, adsızlaşdırılması, ötürülməsi, transsərhəd ötürülməsi və məhv edilməsinə razılıq verirsiniz. Bundan başqa, Siz razılırsınız ki, Sizin Fərdi Məlumatlarınızın işlənilməsinə razılığınız həmin məlumatların arxivləşdirilməsi və ya məhv edilməsinə qədər qüvvədə qalacaq. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və/və ya bu kimi şəxsi məlumatları digər üçüncü şəxslərə və ya qurumlara ötürməməyi öz öhdəliyinə götürür.

5. Kukilər - Bu İnternet səhifəyə daxil olmaqla Siz qəbul edir və razılırsınız ki, alumnet.az və/və ya onun xidmət təminatçıları Sizin bu İnternet səhifəyə girişinizi müəyyənləşdirmək və/və ya bu İnternet səhifəyə daxil olarkən istifadə və ya brauzinq vərdişləriniz barədə daha ətraflı öyrənmək məqsədilə Sizin kompüterinizə və ya bu İnternet səhifəyə daxil olmaq üçün istifadə etdiyiniz digər cihazınıza kukilər (Siz İnternet səhifəyə və ya onun müəyyən bir hissəsinə daxil olan zaman kompüterinizin sərt diskinizin yaddaşına yerləşdirilən kiçik həcmli məlumatlar) göndərə bilərlər. Kuki daimi və ya bir dəfəlik seans kukisi ola bilər.

6. Yetkinlik Yaşına Çatmayan Şəxslərin Fərdi Məlumatları

7. Əgər Siz 18 yaşına çatmamısınızsa, bu İnternet səhifədə interaktiv xidmətlərdən istifadə etməzdən öncə (məsələn: bu İnternet səhifədə hər hansı məlumatı dərc etməkdən əvvəl) öz valideynlərinizdən (və ya tətbiq olunan qanunvericiliklə belə icazə vermək səlahiyyəti olan digər şəxslərdən) icazə almağa görə məsuliyyət Sizin üzərinizə düşür.

9. ÜMUMİ MÜDDƏALAR

1. Alumnet.az istənilən vaxt bu İstifadə Şərtləri və Qaydalarına düzəliş edə bilər. Hər hansı düzəliş edildiyi zaman alumnet.az məhsulun İnternet səhifəsində bildiriş yerləşdirəcək (mətnin yeni redaksiyanı bildirəcək və düzəlişin tarixini göstərəcək). Həmin vaxt qüvvədə olan İstifadə Şərtləri və Qaydalarını nəzərdən keçirmək üçün bu İnternet səhifənin müntəzəm şəkildə yoxlanılmasına görə məsuliyyət Sizin üzərinizə düşür. Bu İstifadə Şərtləri və Qaydalarının müəyyən müddəaları xüsusi olaraq göndərilən hüquqi bildirişlər əsasında dəyişdirilə və ya bu İnternet səhifənin xüsusi səhifələrində yerləşdirilən şərtlər və qaydalar ilə əvəz oluna bilər.

2. Bu İstifadə Şərtləri və Qaydaları Sizinlə alumnet.az arasında Sizin bu İnternet səhifədən istifadə etməyiniz ilə bağlı bütöv razılaşmanı təşkil edir və Sizinlə alumnet.az arasında belə istifadə ilə əlaqədar əvvəllər mövcud olan hər hansı və bütün digər yazılı və ya şifahi razılaşmaları və ya anlaşmaları bu sənədlə əvəz edilir və ləğv olunur.

3. Azərbaycan Respublikasının hər hansı məhkəməsi və ya digər səlahiyyətli qurumu bu İstifadə Şərtləri və Qaydalarının hər hansı müddəasının etibarsız və ya həyata keçirilməsinin mümkünsüz olduğu qərarına gəldiyi təqdirdə belə etibarsızlıq və ya həyata keçirilmənin mümkünsüzlüyü bu İstifadə Şərtləri və Qaydalarının tam qüvvədə qalan və qüvvəsini saxlayan digər müddəalarına təsir göstərmir.

4. Alumnet.az bu İstifadə Şərtləri və Qaydalarının hər hansı birinin həyata keçirilməsinə təkid etməməsi və ya ciddi surətdə icra olunmasını təmin etməməsi alumnet.az -ın hər hansı müddəadan və ya bu İstifadə Şərtləri və Qaydalarını icra etmək üçün malik olduğu hər hansı hüquqdan imtina etməsi kimi başa düşülməməlidir və nə də alumnet.az və Siz və ya hər hansı üçüncü şəxs arasında hər hansı

davam edən hərəket bu İstifadə Şərtləri və Qaydalarının hər hansı müddəasına düzəliş edən hərəket hesab olunmamalıdır.

10. TƏTBİQ EDİLƏN QANUN VƏ YURİSDİKSİYA

Bu İstifadə Şərtləri və Qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun olaraq təfsir edilir. Azərbaycan Respublikasının məhkəmələri bu İstifadə Şərtləri və Qaydalarından irəli gələn və onlarla bağlı yaranan hər hansı mübahisələrlə bağlı müstəsna yurisdiksiyaya malik olacaqlar, lakin buna baxmayaraq alumnet.az bu İstifadə Şərtləri və Qaydalarının pozulmasına görə Sizin əleyhinizə ya Azərbaycan Respublikasının məhkəmələrində, ya da Sizin yaşadığınız ölkədə və ya digər aidiyyəti ölkədə məhkəmə icraatına başlamaq hüququnu özündə saxlayır.

11. BİZİMLƏ ƏLAQƏ

Yuxarıda qeyd olunan müddəalar və alumnet.az-a məxsus məxfilik və konfidensiallıq qaydaları ilə bağlı hər hansı bir məsələ ilə əlaqədar, həmçinin proqramla bağlı hər hansı sualınız yaranarsa xxxx@alumnet.az elektron ünvanına məktub ünvanlaya bilərsiniz. Ən qısa zamanda sizə xidmət göstərməkdən məmnun olarıq.